

# Na qədər ki, sevgi var...

(Unudulmaz şair Nüsret Kəsəmənlinin xatirəsinə)

**Ö**z dövrünün gənclərinin maraq-  
la oxuduğu bəlşər vərdi:  
Nüsret Kəsəmənli. Şeirlər al-  
el gəzirdi, sevgi məktublarını evez  
edirdi. Cümlə bunlar adı şeirlər deyil-  
di, məhabbatdan, sevgildən yoğrul-  
muşdu.

Nüsret Əyyubov - esl ad ve soyadı belə  
idi. 1946-ci ilde Qazax mahalində doğul-  
muşdu. Bu sefali yerlərin saf havası, çayla-  
n, balquların şırıltısı onun ruhuna köçmü-  
dü. O, sonradan diller azbeni olan şeirlərini  
"Nüsret Kəsəmənli" imzası ile yazdı. Uca-  
boy, enlikürək, xoş sima, ince təb - bütün  
bunlar onu gənclər, istəkli oxucularına sev-  
dirən keyfiyyətləri idi. Nüsret müəllimin həyat  
yolu hamar ve rahat olmamışdı. Nənəsinin  
himayəsində böyüyüdü. Cox çətinliklərə  
üzleşmişdi. Sonralar ox meşhur "Biri vardi,  
biri yox" şeirində etiraf etdiyi kimi, həmşəsi  
lənərənərən qızılı xəttle  
keçirdi. Ince rübüblə Nüsretin sevgiye, me-  
habbatda öz baxışı vərdi. O, ilə sevgini yuva-  
sından düşmüş quşçuğaza benzərdi. Ne  
gözel benzətəm?! Gənclərin dilinin əzberinə  
çevirilmiş "Sen demə, təzəden sevmək olar-  
mış", "Getmek isteyirsən bəhanəsiz get",  
"Nə bileydik", "Mən seni unuda bilmərem  
axı" ve bu kimi digər şeirlərindən də ince sev-  
gi motivləri eks olunur. Nüsret Kəsəmənli  
qələm alıǵı bəşirən yaşayaraq, onu du-  
ya-duya yazardı. Hərdən kifirlişəm: Görə-  
sen, Nüsret Kəsəmənli başqa bir sahədə ol-  
saydı, meselen, müəllim, mühəndis, hekim



dirməye başladı. Onda Nüsret  
həm "Bakı" və "Baku" axşam  
qəzetlərində eməkdaşlığı edirdi.  
Ösəsan medeniyət xəberlərin-  
dən yazardı. Hemin illerde Nüs-  
retin esər şeirləri de çox meş-  
hur idi. Qrupumuzda artıq tanın-  
nan başqa şairərə de vərdi: Ta-  
cəddin Şahdağlı, Zəmin Mə-  
mudov, Mikail Şəfəqli... Ancaq  
fasilelərde həmi Nüsretin baş-  
na toplaşdırı. Onun səhbətləri

- Bu sevgidən son qorxursan eyb yox,  
Man sevəram ikimlən yerinə.  
Bu eşq üçün bir gün dəra çəksələr,  
Man gedərəm ikimlən yerinə.

Taleyimdə son aqlan gülməsən,  
Süzüb qara gözərləri gülməsən,  
Bu sevginən sonu eger ölüməsən,  
Man ölärem ikimlən yerinə.

Görəsen, ürkəkləri ehtizaza gatıren bu  
ince hissələri bundan gözel nəca ifadə et-  
mək olar!?



çox maraqlı olurdu.

Bir dəfə fasile vaxtı Nüsretə yanaşı da-  
yanmışdı. Əslen Məsallıdan olan qrup yolda-  
şmış Həsənəqə yaxınlaşdı: "Nüsret müəllim,  
bir şər yazmışam, belə qulaq asası-  
nınə... - dedi. Nüsret, "yaxşı şeire qulaq asa-  
mağa həmisi vax tapmaq olar", - söylədi.  
Həsənəqə şeirin oxumağı başlıdı. Şeir de-  
qiq xatırlamıram. Cümlə üstündən düz yarım  
esr eki. Ancaq o yadimdadır ki, ilk misrlar-  
dan birinə sonunda "ciğir" sözü vərdi. Nüs-  
ret cəld onu saxladı: - Bir dəqiqə bağışla,  
qəhrəmanın adı yəqin ki, Bağırdı! Həsənə-  
qə təsdiq etdi. Nüsret, "bilirsən, "ciğir" və "Bağır"  
sözü qafiyədir. Ona görə bildim ki,  
qəhrəmanın adı "Bağır" olacaq", - dedi.

Onu da deym ki, hemin illerde biza  
dərs deyən Bəxtiyar Vahabzadə, Famil  
Mehdi, Nureddin Babayev Nüsretə çox  
böyük hörmətə yanaşdırıldılar... Bilmirəm,

Nüsret Kəsəmənli şeir yazmadı, ürəyin  
odunu, atəşini vərəqlərə köçürürdü.

**Haşıya:** Mədəniyyət ve Turizm Nazirliyi-  
nin xətti ilə nəşr olunan jurnalların birində<sup>1</sup>  
şairin sedaqtı - ömür-gün yoldaşı Rəhile xan-  
ının Nüsret Kəsəmənli ilə bağlı xatirələrini  
oxumuşam. Bəlkə de bu yaşımadək oxudu-  
ğum xatirələr içinde ən təsirli. Düz deyil-  
rə, şair xanımı olmaq çox çatdırı. Üstəlik,  
Nüsret Kəsəmənli kimi hüdüdsüz dəracədə<sup>2</sup>  
sevili, daim üzde olan bir şairin xanımı ol-  
maq, onun "şıltaqlıqları"na dözmək onqat  
çətin idi. Rəhile xanım bütün bunları biruze  
vermadan dözürümüş, yatmayıb onu gözle-  
yirmiş.

Bildiyim bir həqiqət var, insan kimi böyük  
adamların böyük ürəyi olur. Rəhile xanım da  
Nüsretin iki övladının anası, vefalı ömür-gün  
yoldaşı, son dərəcə həssas bir xanım id. Qadın  
qısqanlılığı hemi olub: dünən de,  
bu gün de sabah da olacaq. Bunu hədəs-



Kimin sözüdür, amma çox düz deyir: "Biri  
var şair, biri de vər şeir yazar. Nüsret es-  
şer yazar idı..."

Beli, Nüsret Kəsəmənli üçün sevgi, me-  
habbat hissələri onun şeirlərinin en uca zirve-  
si idi. Bu şeirlər çox həzin, üreyə yatan, ana  
laysıla qeder sındırı.

- Sənsiz elə bilmə ölcəcəyəm man,  
Qara bir kədərə döñecəyəm man,  
Gecələr yuxarına qələcəyəm man,  
Şən manı unuda bilməyəcəksen.

Ömhündə narahat izim qalacaq,  
Alovum söñse de, közüm qalacaq,  
Arxanca hemişa gözüm qalacaq,  
Şən manı unuda bilməyəcəksen.

Ve yaxud:


sevgi ile elaqələndirənlər də vardır. Amma,  
Nüsret müəllimlər dəyərlər qeder onu sevgi-  
sına baxmayaq. Rəhile xanım Nüsret Kə-  
səmənlini vaxtı ilə onu sevən, elə Nüsret Kə-  
səmənlinin de onu zamanlar sevdiyi, lə-  
kin tələyin hökmü ilə "ulduzları barışmayan"  
xanımla görüşməsini tekid edirmiş. Hətta  
hemin xanım xəstəxanada ölümle çarpışdı-  
şın günlerde Nüsret müəllimlə birlikdə xə-  
stəxanaya - ona baş çekməye mecbur edib.  
Bələ böyüklik, mində, yüz minden yox, mil-  
yonlarda qadından birinde olur...

Nüsret Kəsəmənli bir şeirində deyir:  
"Daha nağıllara inanırıram men"... Biz də  
senin oxşağına, bizi ebedi tərk etməyinə  
inana bilmirik. Cümlə her saat, her an oxu-  
cların sənəti xatirələr.

Men belə düşüñürəm, ne qeder ki, sev-  
gi var, mehabbat var. Nüsret Kəsəmənli de  
yaşayacaq, saq olacaq. Her efridə, meclis-  
lərdə sözlerinə bestələnmış neğmələr ses-  
lenəndə, şeirlər qiraət olunundan ruhu efridər-  
de, meclislərdə dolasacaq.

Öz ömrü qisa olsa da, bütün türk dünyas-  
ının ona olan mehabbatı, sevgisi qisa ola-  
madı, şeirlər boyunca da, olmayaq.

Cümlə esl sevgi ebedidir...



kimi özünü təsdiqleyə bilərdim?! Bəlşər  
populyar ola bilərdim?! Yox, Nüsret  
Kəsəmənli yalnız poeziya üçün doğulmuş-  
du. Nəcə deyərlər, bəlqı susur yaşaya bil-  
mediyi kimi, o da poeziyaya yaşaya bilme-  
di. Poeziya onun heyati idi. Heyif, min heyif  
ki, bu ömrü yolu çox qisa oldu. Diller ezbəri  
olacaq şeirləri de onun vaxtsız ölümü ile  
ibadətəyə qovuşdu.

Nüsret Kəsəmənli ilə təhsilini Dövlət in-  
cenətin Instituto almışdı. Sonra jurnalist  
ixtisasına yiyeleñmek üçün Bakı  
Dövlət Universitetində təhsilini davam  
etdirirdi. Hem de herbi xidmetini başa  
vurub qaytmışdı. "Bakı" və "Baku" axşam  
qəzetlərində eməkdaşlığı edirdi. Hemin illerde  
Nüsret Kəsəmənli gənclər tərəfindən  
belkə de, en çox oxunan, en çox  
sevilen şeirlərden idi. "Dünyada pencəre"  
adlı televiziya verilişindən hem səs-  
narı müəllifi, hem de aparcisi idi. Onun  
şeirlərinə bestələnən mahnırları sayı  
gündən-günə artırıldı. Bu mahnırlar o il-  
lerde, ele lidi de çox populyardı.

Nüsret mülliimlə yaxşı tənəyinən çox  
eşitmışım: O, her şeye vaxt təpə bilirdi. Ge-  
ce yarısında qəder davam edən dəsənclər-  
lər, bestəkarlarla, müğənnilər mahni yara-  
dıcılığı, ailə qayğıları, görüşlər, seferlər...  
Hətta imkan təpib "Doğma sahiller" filminde  
çekilməyi bacarmışdı. Ancaq onun ürəyi  
poeziya ilə döyüñürdü. Nüsret Kəsəmənli  
yazmaya bilmirdi. Ürkəkləri oxşayan sevgi  
misraları aılə vereqləre axdiqca, rahatlıq ta-  
pırdı. Sanki sakitlikdə. Cox keçməmiş bu  
atəş yeniden alovlanırdı. Azərbaycan Jurna-  
listlər Birliyinin üzvü, "Tərəqqi" medallı jurna-  
list - publisist Mirzə Müşfiq;

- Nüsret Kəsəmənli 70-ci illərdə herbi  
xidmetdən qayıtdıqdan sonra təhsilini jurna-  
listika fakültesində, bizim qrupda davam et-